

**“Xarici r smi s n dl rin leqallaşdırılması t l bini l ğv ed n Konvensiya”ya
qoşulmaq bar sində**

AZ RBAYCAN RESPUBLİKASININ QANUNU

Az rbaycan Respublikasının Milli M clisi **q rara alır**:

I. Az rbaycan Respublikası 1961-ci il oktyabrın 5-d  Haaqa şəhərində imzalanmış “Xarici r smi s n dl rin leqallaşdırılması t l bini l ğv ed n Konvensiya” ya **qoşulsun**.

II. Bu Qanun d rc edildiyi g nd n q vv y  minir.

İlham  LİYEV,
Az rbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2004-c  it
№ 595-IIQ

**Xarici r smi s n dl rin leqallaşdırılması t l bini l ğv ed n
KONVENSIYA**

Bu Konvensiyanı imzalamış d vl tl r,
xarici r smi s n dl rin diplomatik v  ya konsulluq leqallaşdırılması t l binin l ğv edilməsini arzulayaraq,
bu m qs dl  Konvensiya baėlamaėı q rara aldılar v  aşıağıdakı m dd alar bar d  razılıėa g ldil r:

Madd  1

Bu Konvensiya Razılıėa g l n D vl tl rd n birinin  razisində edilmiş v  Razılıėa g l n dig r D vl tin  razisində t qdim olunmalı r smi s n dl r  t tbiq edilir.

Bu Konvensiyanın m qs dl ri  c n aşıağıdakılar r smi s n d hesab edilir:

a) d vl t orqanından v  ya d vl tin m hk m si v  ya iqtisadi m hk m si il   laq si olan v zif li şəxs d n alınan s n dl r, o c ml d n d vl t ittihadıçısından (prokurordan), m hk m  katibindən, m hk m  icraçısından alınan s n dl r;

b) inzibati s n dl r;

c) notarial aktlar;

d)  z l fiziki şəxs t r find n imzalanmış s n dl r  b rkidil n ( lav  edil n) r smi qeydl r, s n din qeydiyyatını v  ya m  yy n tarixd  baş vermiş faktı t sdiq ed n v  imzaların notarial v  r smi t sdiql nm sin  b rab r tutulan r smi s n dl r (qeydl r).

Buna baxmayaraq, bu Konvensiya aşıağıdakılara t tbiq edilmir:

a) diplomatik v  ya konsulluq idar l ri t r find n icra edil n s n dl r ;

b) kommersiya v  ya g mr k  m liyyatlarına birbaşa aidiyy ti olan inzibati s n dl r .

Madd  2

Razılıėa g l n h r bir D vl t bu Konvensiyanın t tbiq edildiyi v  onun  razisində t qdim olunmalı s n dl ri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın m qs dl ri  c n leqallaşdırma dedikd , imzanın h qiqiliyini, s n di imzalamış şəxsin hansı qisimd  çıxış etdiyini v  lazım g ldikd , h min s n d  vurulmuş m h r n v  ya ştampın h qiqiliyini t sdiq etmək  c n s n din t qdim edil c yi  lk nin diplomatik v  konsulluq idar l rinin istifadə etdiyi formallıqlar başa d ş l r.

Maddə 3

İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya şampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir.

Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz.

Maddə 4

3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır.

Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin "Apostille (Convention de la Haye du 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir.

Maddə 5

Şəhadətnamə sənədi imzalamış şəxsin və ya hər hansı bir sənəd sahibinin vəsatətinə əsasən verilməlidir.

Lazımı qaydada doldurulmuş şəhadətnamə imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya şampın həqiqiliyini təsdiq edir.

Şəhadətnamədə edilmiş imza, vurulmuş möhür və şampın yenidən təsdiq edilməsi tələb olunmur.

Maddə 6

Razılığa gələn hər bir Dövlət öz rəsmi funksiyalarına uyğun olaraq, 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamənin verilməsinə səlahiyyəti olan orqanları təyin edir. Həmin orqan öz ratifikasiya və ya qoşulma haqqında sənədini və ya tətbiq etmə haqqında bəyanatını saxlanca verərkən Niderlandın Xarici İşlər Nazirliyini bu cür təyinat haqqında məlumatlandırır. Eyni zamanda o, təyin edilmiş orqanlarda edilən hər bir dəyişiklik haqqında Nazirliyi məlumatlandırır.

Maddə 7

Verilmiş şəhadətnamələri qeydə almaq üçün 6-cı maddəyə uyğun olaraq təyin edilmiş hər bir orqanın qeydiyyat kitabı və ya kartotekası olmalı və o, orada aşağıdakıları göstərməlidir:

- a) şəhadətnamənin nömrəsi və tarixi;
- b) rəsmi sənədi imzalamış şəxsin soyadı və onun hansı qisimdə çıxış etməsi haqqında məlumat, imza edilməmiş sənədlərə münasibətdə isə möhürü və ya şampı vurmuş orqanın adı.

Hər hansı bir maraqlı şəxsin vəsatətinə əsasən şəhadətnaməni vermiş orqan həmin şəhadətnamədə göstərilən məlumatın qeydiyyat kitabında və ya kartotekada əks etdirilən məlumatla uyğun olub-olmamasını yoxlamalıdır.

Maddə 8

Əgər Razılığa gələn iki və ya bir neçə Dövlət arasında imzanın, möhürün və ya şampın təsdiq edilməsi üçün müvafiq formallıqlara riayət edilmə tələbi haqqında müddəaları özündə əks etdirən müqavilə, konvensiya və ya saziş bağlanıbsa, bu Konvensiya yalnız o halda həmin müddəalarla müqayisədə tətbiq edilməyə bilər ki, həmin müddəalar 3-cü və 4-cü maddələrdə nəzərdə tutulan formallıqlardan daha sərt olsun.

Maddə 9

Bu Konvensiyada leqallaşdırmadan azad edilmə nəzərdə tutulduqda, Razılığa gələn hər bir Dövlət belə hallarda öz diplomatik və konsulluq idarələri tərəfindən leqallaşdırmanın həyata keçirilməsinin qarşısını almaq üçün zəruri tədbirlər görür.

Maddə 10

Bu Konvensiya beynəlxalq xüsusi hüquq üzrə Haaqa konfransının 9-cu sessiyasında iştirak edən dövlətlər, habelə İrlandiya, İslandiya, Lixtenşteyn və Türkiyə Tərəfindən imzalanmaq üçün açıqdır.

O, ratifikasiya edilməli və ratifikasiya sənədləri Niderland Xarici İşlər Nazirliyinə saxlanca verilməlidir.

Maddə 11

Bu Konvensiya 10-cu maddənin ikinci abzasında nəzərdə tutulan üçüncü ratifikasiya fərmanının saxlanca verildiyi tarixdən sonra gələn altmışıncı gün qüvvəyə minir.

Konvensiyayı imzalamış və sonradan onu ratifikasiya etmiş hər bir dövlətə münasibətdə bu Konvensiya o, öz ratifikasiya fərmanını saxlanca verdiyi tarixdən sonra gələn altmışıncı gün qüvvəyə minir.

Maddə 12

10-cu maddə adı çəkilməyən istənilən dövlət bu Konvensiyaya, onun qüvvəyə minməsindən sonra 11-ci maddənin birinci abzasına əsasən qoşula bilər. Qoşulma haqqında sənəd Niderlandın Xarici İşlər Nazirliyinə saxlanca verilir.

Qoşulmanın yalnız qoşulan dövlətlə və 15-ci maddənin "d" yarım bəndində nəzərdə tutulan bildirişi aldıqdan sonra onun qoşulmasına altı ay ərzində öz etirazını bildirməyən Razılığa gələn Dövlətlər arasındakı münasibətlərə hüquqi təsiri vardır. Bu cür təsir haqqında bildiriş Niderlandın Xarici İşlər Nazirliyinə saxlanca verilir.

Konvensiyaya qoşulan dövlətlə və onun qoşulmasına öz etirazını bildirməmiş dövlətlər arasındakı münasibətlərdə əvvəlki bənddə göstərilən altı aylıq müddətin keçməsindən sonra gələn altmışıncı gün qüvvəyə minir.

Maddə 13

İstənilən dövlət imzalayan, ratifikasiya edən və qoşulan zaman bəyan edə bilər ki, bu Konvensiya beynəlxalq səviyyədə onun təmsil etdiyi bütün ərazilərə yaxud bu ərazilərdən biri və ya bir neçəsinə tətbiq edilir. Bu bəyanat hazırkı Konvensiyanın həmin dövlət üçün qüvvəyə mindiyi tarixdən etibarlı hesab edilir.

Sonradan Niderlandın Xarici İşlər Nazirliyi bu cür tətbiq etmə haqqında məlumatlandırılır.

Əgər tətbiq etmə haqqında bəyanat Konvensiyayı imzalamış və ratifikasiya etmiş dövlət Tərəfindən edilibsə, Konvensiya bəyanatda göstərilən ərazilərə münasibətdə 11-ci maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir. Əgər tətbiq etmə haqqında bəyanat Konvensiyaya qoşulan dövlət Tərəfindən edilibsə, Konvensiya bəyanatda göstərilən ərazilərə münasibətdə 12-ci maddənin müddəalarına uyğun olaraq qüvvəyə minir.

Maddə 14

Bu Konvensiya 11-ci maddənin birinci abzasına uyğun olaraq qüvvəyə mindiyi tarixdən etibarən beş il müddət ərzində qüvvədə qalacaq, hətta onu ratifikasiya edən və ya sonradan ona qoşulan dövlətlərə münasibətdə də həmin müddət ərzində qüvvədə qalacaqdır.

Əgər Konvensiya denonsasiya edilməzsə, onun təsiri növbəti beş il müddətinə qədər uzadılacaqdır.

Niderlandın Xarici İşlər Nazirliyi beş illik müddətin bitməsinə ən azı altı ay qalmış denonsasiya haqqında məlumatlandırılır.

Denonsasiya bu Konvensiyanın tətbiq edildiyi bəzi ərazilərə münasibətdə məhdudlaşdırıla bilər.

Denonsasiyanın yalnız denonsasiya haqqında bildirişi təqdim edən dövlətə münasibətdə hüquqi təsiri vardır.

Maddə 15

Niderlandın Xarici İşlər Nazirliyi 10-cu maddədə göstərilən dövlətləri, habelə 12-ci maddənin müddəalarına uyğun olaraq qoşulan dövlətləri aşağıdakılar barədə məlumatlandırır:

- a) 6-cı maddənin ikinci abzasında göstərilən bildirişlər haqqında;
- b) 10-cu maddədə göstərilən imzalamalar və ratifikasiyalar haqqında;
- c) bu Konvensiyanın 11-ci maddənin birinci abzasının müddəalarına uyğun olaraq qüvvəyə minmə tarixi haqqında;
- d) 12-ci maddədə göstərilən qoşulmalar və etirazlar və qoşulmanın qüvvəyə mindiyi tarix haqqında;
- e) 13-cü maddədə göstərilən tətbiq etmə və onun qüvvəyə minmə tarixi haqqında;
- f) 14-cü maddənin üçüncü abzasında göstərilən denonsasiyalar haqqında.

Bunun təsdiqi olaraq, öz hökumətləri Tərəfindən lazımi qaydada buna vəkil edilmiş, aşağıda imza edən səlahiyyətli nümayəndələr hazırkı Konvensiyanı imzaladılar.

Haaqa şəhərində 1961-ci il oktyabrın 5-də fransız və ingilis dillərində tərtib edilmiş əsil bir nüsxədə Niderland Hökumətinin arxivinə saxlanca verilir və onun təsdiq edilmiş surətləri diplomatik kanallar vasitəsilə beynəlxalq xüsusi hüquqa dair Haaqa konfransının doqquzuncu sessiyasında təmsil edilən hər bir dövlətə, habelə İrlandiya, İslandiya, Lixtenşteyn və Türkiyəyə göndərilir. Mətnlər arasında fikir ayrılığı yarandıqda, fransız dilində olan mətn üstünlük təşkil edir.

Şəhadətnamənin nümunəsi

Şəhadətnamə, tərəfləri ən azı 9 santimetr uzunluğunda olan dördbucaqlı şəkildə olmalıdır.

**APOSTİLLE
(Convention de la Haye du 5 oktobre 1961)**

1. Ölkə _____

_____ Bu rəsmi
sənəd

2. _____
imzalanmışdır

(soyadı)

3. _____ kimi
çıxış edən

4. möhürün/şampın sahibi (müəssisənin adı) _____
Təsdiq edilmişdir.

5. _____ 6. _____
(tarixdə)

7. _____ (təsdiq edən orqanın adı)

8. № li

9. möhür/şamp 10. İmza _____

**Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən, 1961-ci il tarixli
Haaqa Konvensiyasının iştirakçısı olan dövlətlərin
S İ Y A H İ S İ**

1. Avstraliya
2. Avstriya
3. Azərbaycan
4. Albaniya
5. Almaniya
6. Amerika SamoasıAndorra
7. Antiqua Barbuda
8. Niderland Antil adaları
9. Argentina
11. Aruba
12. Baham adaları
13. Barbados
14. Beliz
15. Belarus
16. Belçika
17. Bermuda adaları

18. Bolqarıstan
19. Bosniya və Herseqovina
20. Botsvana
21. Böyük Britaniyanın Antarktika əraziləri
22. Amerikan Vircin adaları
23. Britaniya Vircin adaları
24. Bruney
25. Vanuatu
26. Böyük Britaniya
27. Macarıstan
28. Venesuela
29. Qvadelupa
30. Fransa Qvianası
31. Qernsi adası
32. Cəbəllütariq
33. Honduras
34. Qrenada
35. Yunanıstan
36. Gürcüstan
37. Quam
38. Danimarka
39. Cersi
40. Dominika
41. Dominikan Respublikası
42. İsrail
43. Hindistan
44. İrlandiya
45. İslandiya
46. İspaniya
47. İtaliya
48. Cape Verde
49. Qazaxıstan
50. Kayman adaları
51. Kipr
52. Çin Xalq Respublikası
53. Makao (Makao)
54. Hong Kong (Hong Kong)
55. Kolumbiya
56. Koreya Respubllkası
57. Kuka adası
58. Latviya
59. Lesoto
60. Liberiya
61. Litva
62. Lixtenşteyn
63. Lüksemburq

64. Mavriki
65. Mayotto
66. Makedoniya
67. Malavi
68. Malta
69. Marşal adaları
70. Meksika
71. Moldova
72. Monako
73. Monqolustan

74.

Montserrat

75. Men adası
76. Namibiya
77. Niderland
78. Niue
79. Yeni Zelandiya
80. Yeni Kaledoniya
81. Norveç
82. Panama
83. Peru
84. Polşa
85. Portuqaliya
86. Puerto Rico
87. Peyunyon
88. Rusiya Federasiyası
89. Rumıniya
90. Salvador
91. Samoa
92. San-Marino
93. Sao Tome və Prinsipe
94. Svazilend
95. Müqəddəs Yelena adası
96. Şimali Mariana Adaları
97. Seyşel adaları
98. Saint-Pierre və Miquelon
99. Sent Vinsent və Qrenadilər
100. Sent Kits və Nevis
101. Saint Lucia
102. Serbiya
103. Slovakiya
104. Sloveniya
105. ABŞ
106. Surinam
107. Törk və Caicos

adaları

108. Tonqa

109. Trinidad və

Tobaqo

110. Türkiyə

111. Ukrayna

112. Wallis və

Futuna 113. Fici

114. Finlandiya

115. Falkland adaları

(Malvinas)

116. Fransa

117. Fransız Polineziyası

118. Xorvatiya

119. Çernoqoriya

120. Çexiya

121. İsveçrə

122. İsveç

123. Ekvador

124. Estoniya

125. Ermənistan

126. Cənubi Afrika Respublikası

127. Yaponiya

128. Qırğızıstan

129. Nikoraqua

130. Oman